


ISSN-0207-4710
2013-cü il

GÖYARENÇİN

12



Mədənil vaxtı

BALQABAQ OĞLAN

(Vyetnam nağılı)



Bir qadının sıfəti balqabağa oxşayan oğlu var idi. Onun qarını doydurmaq mümkün deyildi. Çarəsiz qadın yeniyetmə övladını hökmdarın yanına apardı. Xahiş etdi ki, oğlunu işə götürsün, əvəzində bir qarın yeməkdən başqa heç nə istəmir.

Hökmdar əmr elədi ki, Ja adlı bu oğlan üçün bir böyük qazan aş bişirsinlər. Ja bir göz qırpmında bir qazan düyüünü yedi. Hami təəccübləndi.

Oğlanı düyüyə qaroval çəkməyə göndərtilər. Onun qorxusundan bir sərçə sərgidən bir düyü götürə bilmədi.

Səhərəsi gün Ja naxırı otarmağa apardı. Axşam örüşdən qayıdanda bütün mal-qaqanı sağ-salamat və tox görən hökmdar təəccübləndi. Ancaq həmin gün Janın yeməyini azaltdılar. Ona cəmi-cümlətəni bircə boşqab düyü verdilər. Ja səhərəcən acından yata bilmədi.

Onun yeməyini hər gün azaltdır, işini isə çoxaldırlar.

Hökmdarın Tam adlı gözəl bir qızı var idi. Onu ərə vermek isteyirdi. Ancaq qız atasının dediyi heç bir cavani bəyənmirdi.

Hökmdar qızına açıqlanıb dedi:

-Bəlkə səni balqabaq ağlana verim?

Qız elə bil bu təklifi gözləyirmiş. Tez razılaşdı.

Hökmdar hirsəndi. Qızı da, balqabaq oğlanı da evdən qovdu. Aradan illər keçdi. Bir gün hökmdar gördü ki, sarayının yanından axan çayın suyu bulanıb. Qulluqçular xəber verdilər ki, yuxarıda Ja meşəni qırıb əkin sahəsi yaratdığı üçün su belə bulanıq axır.

Hökmdarın anası öz qızı üçün darixmişdi. O, çayyuxarı gedib gözəl bir kəndə rast gəldi. Soruşanda ona dedilər ki, bu kəndin sahibi Ja adlı bir cavandır.

Ana soraqlaşa-soraqlaşa gedib Janın evini tapdı. Bu elə gözəl imarət idi ki, hökmdarın sarayı onun yanında daxmaya bənzəyirdi.

Qız qapını açanda anasını gördü. Onlar bir-birinin boynuna sarıldılar. Ana kürəkənini görüb təəccübləndi. O, qətiyyən balqabağa bənzəmirdi, gözəl, yaraşıqlı bir oğlana çevrilmişdi.

Sən demə, zəhmət və məhəbbət insanı gözəlləşdirilmiş.

Ana bir neçə il qızıqıldı qaldı. Geriyə, evlərinə qayıdanda ərini görmədi. Eşitdi ki, acıqlı, kinli hökmdar bir pələngə gevrilib məşyə qaçıb.

Rəssam
Afər



Tərcümə edib işləyəni R.Y.Əliyev